

MÜASİR MALİYYƏ –KREDİT İNSTİTUTLARININ FƏALİYYƏT İSTİQAMƏTLƏRİ (Magistratura üçün)

1. Yığım- investisiya əlaqəsi.
2. Yığımı və investisiyanı stimullandıran amillər.
3. İnvestisiyanın stimullandırılması
4. İnvestisiyaprosesinin maliyyə təminatı.
5. Evtəsərrüfatlarının borc yüküvə transmissiya.
6. Maliyyə xidmətləri təklif edən təşkilatlar.
7. Maliyyə bazarlarında əmanət toplayan qurumlar.
8. Müddətindən asılı olaraq finans bazarının təsnifatı
9. Maliyyə əməllərinin istifadəsinə görə bazarlar
10. Kapital bazarının funksiyaları.
11. Kapital bazarının növləri.
12. Qiymətli kəğız bazarlarının quruluşu.
13. Qiymətli kəğız bazarlarının kapital bazarına təsiri
14. Qiymətli kəğızların reytingi.
15. Qiymətli kəğız bazarının iştirakçıları.
16. Qiymətli kəğız bazarının dövlət tənzimlənməsi.
17. Sığorta sistemi və sığorta haqqında qanunvericilik.
18. Sığortanın iqtisadi-nəzəri əsasları.
19. Sığortanın təşkilinin prinsip və funksiyaları.
20. Sığorta işinin təşkili.
21. Sığorta agentləri.
22. Sığorta brokerləri.
23. Aktuar və sığorta eksperti.
24. Xarici hüquqi və fiziki şəxslərin Azərbaycan Respublikasında sığorta fəaliyyəti.
25. Sığorta müqaviləsinin məzmunu.
26. Sığortalının və sığortaçının vəzifələri.
27. Sığorta fəaliyyətinin əsasları və sabitliyi.
28. Sığorta fəaliyyətinin dövlət nəzarəti.

29. Arbycandası ğortafəaliyyətinintəsnifatı.
30. Sığortabazarıvəonunsosial-iqtisadiməzmunu.
31. Sığortabazarınınstrukturu.
32. Sığortabazarındarisklərinidarədilməsivətəsnifatı.
33. Sığortafəaliyyətinintəşkilatıvəhüquqiəsasları.
34. Sığortaşirkətlərinintəşkilati-hüquqiformaları.
35. Millisığortasistemindəsığortabazarınınrölu.
36. Sığortafəaliyyətininaparılmasında DSN-in rölu.
37. Təkrarsığortanıniqtisadiyyatdarölu.
38. Sosialsığortanınmahıyyətivəprinsipləri.
39. Sosialsığortanınistirakçiləri, onlarınhüquqvəvəzifələri.
40. Bank sistemindəantiböhrantədbirlərproqramı.
41. Bank sistemindənəzarətmodelləri.
42. Bank sistemindəəmanətlərininsığortalanması
43. Azərbaycanrespublikasının bank sistemininhüquqiəsasları
44. Mərkəzibanklarınınməqsəd vəvəzifələri.
45. MərkəziBankınidarəHeyətininsədrininsəlahiyyətləri.
46. MərkəziBankınfəaliyyətininəsasməqsədi.
47. Mərkəzi Bank funksiyaları
48. AzərbaycanMərkəziBankıPulsiyasətininalətləri
49. QlobalBöhranlarınşiddətlənməsiMühitindəAzərbaycanMərkəzBankininPulsiyasətininistiqamətləri
50. Ödənişsistemihəqqindəümumiməlumat.
51. Milli Ödəniş Sistemini arxitekturasının əsasını təşkil edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZIPS).
52. Kütləvi Ödənişlər üzrə Mərkəzləndirilmiş informasiya Sistemini mahiyyəti.
53. Bank hesablarının növləri
54. beynəlxalq kart təşkilatları.
55. SWIFT beynəlxalq maliyyə ödənişlərini həyata keçirən təşkilat kimi.
56. SWIFT-in əsas məqsədi

57. Bankçılığın əsas prinsipi və funksiyaları.
58. Bankların təşkili və idarə edilməsi.
59. Bankların idarəetmə strukturu
60. Bankların öhdəlikləri
61. Mühasibat balansına öhdəliklər və kapital üzrə
62. maddələr.
63. Aktivlərin təsnifləşdirilməsi. Təsnifləşdirmə prosesində təminatın rolu
64. Aktivlərin risk dərəcəsi üzrə ölçülməsi.
65. Bank aktivlərinin təhlükəsizliyini təmin edən nəzarət mexanizmi: daxili audit
66. Ödəniş tapşırıqlarının təsnifatı
67. Ödəniş tapşırıqları ilə hesablaşma
68. Kreditin mahiyyəti və prinsipləri
69. Kreditin forma və növləri.
70. Kreditləşmənin iqtisadi əhəmiyyəti və kredit tələblərinin dəyərləndirilməsi.
71. Kreditlərin verilməsi meyarlarına təsir edən amillər
72. Kreditlərin verilməsi üzrə bankdaxili qaydalar.
73. Mərkəzləndirilmiş kredit reyestri haqqında qaydalar
74. Qiymətli kagizların təsnifləşdirilməsi.
75. Qiymətli kağızlar bazarının investisiya potensialı
76. Qiymətli kagizlar bazarında investisiya riskinin qiymətləndirilməsi.
77. Investisiya riskinin qiymətləndirmə metodu.
78. Qiymətli kagizlar bazarının investisiya imkanlarının fundamental və texniki təhlili.
79. Bankların qiymətli kagizlar bazarında fəaliyyəti.
80. Bank portfelinin əsas funksiyaları.
81. Bankın investisiya fəaliyyətinin gəlir və riski.
82. Bankın investisiya siyasəti
83. Beynəlxalq bank işi və bankların valyuta əməliyyatları.
84. Azərbaycanda valyuta bazarının tənzimlənməsi.
85. Valyuta nəzarəti orqanları və agentləri.

86. Qeyri-rezidentlərin Azərbaycan Respublikasında valyuta əməliyyatları.
87. Valyuta mövqeyi .Azərbaycan respublikası müvəkkil banklarının açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi və tənzimlənməsi.
88. Beynəlxalq bankçılığın mahiyyəti.
89. Beynəlxalq bankların insitusal xidmət vahidləri.
90. Beynəlxalq portfel investisiyası.
91. Beynəlxalq investisiyalarda risklərin qruplaşması.
92. Beynəlxalq finans bazarları. Finans bazarının qloballasması .
93. Xarici bankların Azərbaycan bank sistemində yeri xarici ticarətdə istifadə edilən hesablaşmaların formaları
94. Valyuta böhranı.
95. Banklarda valyuta mübadilə əməliyyatlarının aparılması qaydaları
96. Maliyyə hesabatlarının məqsədi və tərtib olunma prinsipləri.
97. Maliyyə hesabatı elementlərinin qiymətləndirilməsi.
98. Maliyyə kapitalının saxlanması konsepsiyası və mənfəətin müəyyən olunması.
99. Maliyyə hesabatlarının tərkibi.
100. Banklarda mühasibat uçotunun əsas vəzifələri və mühasibat xidmətinin təşkili
101. MB haqqında qanun
102. Banklar haqqında qanun
103. Mülki məcəllə
104. Əmanətlərin sığortalanması haqqında qanun
105. İpoteka haqqında qanun
106. Çirkli pulların yuyulmasına qarşı mübarizə üzrə qanunvericilik
107. Valyuta qanunvericiliyi
108. AMB-nin kapital və likvidliyin idarə edilməsi üzrə normativ sənədləri
109. AMB-nin kreditləşmə üzrə normativ sənədləri
110. AMB-nin Korporativ idarəetmə standartları
111. AMB-nin risklərin idarə edilməsi normativ sənədləri
112. AMB-nin mühasibat uçotu və hesabatı üzrə normativ sənədləri
113. AMB-nin nağd pul dövriyyəsi və nağdsız ödəmələr üzrə normativ sənədləri
114. bank sektorunda (ümumi bank səviyyəsində) bazar riski kateqoriyaları
115. maliyyə sabitliyinin qiymətləndirilməsində istifadə edilən indekslər
116. maliyyə sabitliyinə təsir edən risk mənbələri
117. azərbaycanda maliyyə sabitliyinin təminatında mərkəzi bankın rolu
118. bank sistemində stress test sistemi
119. bank sistemində böhran
120. bank sistemində antiböhran tədbirlər proqramı

121. azərbaycan respublikasının mərkəzi bankın fəaliyyətinin ümumi əsasları və əməliyyatları
122. mərkəzi bankın təşkilatı strukturu və idarə olunması
123. azərbaycan mərkəzi bankının məqsəd və funksiyaları
124. mərkəzi bankın pul siyasəti
125. qlobal böhranların şiddətlənməsi mühitində azərbaycan mərkəz bankının pul siyasətinin istiqamətləri
126. bank fəaliyyətinin həyata keçirilməsinə dair ümumi qaydalar
127. bank fəaliyyətinin özəllikləri
128. bankçılığın əsas prinsipi və funksiyaları
129. bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya
130. bankların təşkilivə idarə edilməsi
131. bank fəaliyyətində (ayrı-ayrı fərdi əməliyyat səviyyəsində) risklərin növləri və risklərin idarə edilməsi sistemi
132. bankın fəaliyyətinin yoxlanılması
133. maliyyə hesabatlarının məqsədi və tərtib olunma prinsipləri
134. maliyyə hesabatı elementlərinin qiymətləndirilməsi
135. maliyyə hesabatlarının istifadəçilərə təqdim edilməsi
136. pul vəsaitlərinin hərəkəti
137. banklarda mühasibat uçotunun əsas vəzifələri
138. Riskin mahiyyəti və zəruriliyi
139. Bazel 1, Bazel 2 və Bazel 3
140. Risklərin idarə edilməsi üzrə Bazel Komitəsinin prinsipləri
141. Kredit riskləri üzrə
142. Likvidlik riskləri üzrə
143. Əməliyyat riskləri üzrə
144. Stress testlər üzrə
145. Risklərin növləri
146. *Kredit riskləri*
147. *Likvidlik riskləri*
148. *Bazar riskləri*
149. *Əməliyyat riskləri*
150. *Strateji və digər xüsusi risklər*